

# Azərbaycan Respublikası Təhsil Nazirliyi

## Virtual Məktəb – Təlimat



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

Virtual Məktəb

## Virtual Məktəb

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə Virtual Məktəb layihəsini təqdim edir. Layihədən faydalanmaq üçün sahifənin aşağısında qeydiyyatdan keçmək lazımdır. Daha sonra "Virtual Məktəbə daxil ol" düyməsini sıxıb, qeydiyyat zamanı təqdim olunmuş istifadəçi adı və gizli sözü daxil etməyiniz xahiş olunur.

Virtual Məktəb layihəsi Microsoft Teams platforması üzərində qurulmuşdur.

VIRTUAL MƏKTƏBƏ DAXİL OL



Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə Virtual Məktəb layihəsini təqdim edir.

Layihəyə qoşulmaq üçün [virtual.edu.az](https://virtual.edu.az) saytına daxil olmaq və qeydiyyatdan keçmək lazımdır.

## Qeydiyyatdan keçin

Şagirdin fərdi identifikasiya nömrəsi (FİN) \*

Şagirdin doğum tarixi \*

Təlimatı yüklə

DAVAM ET

Qeydiyyat zamanı şagirdin şəxsiyyət vəsiqəsində qeyd olunmuş fərdi identifikasiya nömrəsini - FİN kodu daxil edin.

FİN şəxsiyyət vəsiqəsinin fotosəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.

Daha sonra şagirdin doğum tarixini daxil edib "davam et" düyməsini sıxın. Açılan 3-cü xanada valideynin e-poçt ünvanını daxil edib "Davam et" seçin.

## Qeydiyyatdan keçin

Şagirdin fərdi identifikasiya nömrəsi (FİN) \*

Şagirdin doğum tarixi \*

Təlimatı yüklə

DAVAM ET

Qeydiyyatı tamamlamaq üçün  
elektron poçt ünvanınızı  
yoxlayın.



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Qeydiyyat

Hörmətli [redacted]

E-poçt ünvanınızı təsdiq etmək üçün aşağıdakı düymə ilə keçid edin.

Qeydiyyatı tamamla

Texniki dəstək üçün:

[teams@tsii.edu.az](mailto:teams@tsii.edu.az)

Elektron poçt ünvanınıza gələn məktubda "Qeydiyyatı tamamla" düyməsini sıxın.

Qarşınıza:

"Qeydiyyatınız uğurla tamamlandı. Elektron poçtunuza istifadəçi adı və şifrə göndərildi. Təşəkkür edirik." mesajı çıxacaq.



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

### Qeydiyyat

Hörmətli, [redacted]  
Virtual Məktəb platformasına giriş üçün  
İstifadəçi adı: [redacted]@[student.edu.az](mailto:student.edu.az)  
Şifrə: [redacted]

Virtual Məktəbə keçid

Texniki dəstək üçün:

[teams@tsii.edu.az](mailto:teams@tsii.edu.az)

Sistem tərəfindən sizə istifadəçi adı və şifrə göndəriləcəkdir. Bu məlumatları unutmamaq üçün qeyd etmək tövsiyə olunur.



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

Virtual Məktəb

## Virtual Məktəb

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə Virtual Məktəb layihəsini təqdim edir. Layihədən faydalanmaq üçün sahifənin aşağısında qeydiyyatdan keçmək lazımdır. Daha sonra "Virtual Məktəbə daxil ol" düyməsini sıxıb, qeydiyyat zamanı təqdim olunmuş istifadəçi adı və gizli sözü daxil etməyiniz xahiş olunur.

Virtual Məktəb layihəsi Microsoft Teams platforması üzərində qurulmuşdur.

VIRTUAL MƏKTƏBƏ DAXİL OL



Virtual məktəbə daxil olmaq üçün "Virtual məktəbə daxil ol" düyməsini sıxın.



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

Virtual Məktəb



### Sign in

1676316@student.edu.az

[No account? Create one!](#)

[Can't access your account?](#)

[Sign-in options](#)

Next

Virtual Məktəbə xoş gəlmisiniz!



İlk öncə istifadəçi adını...



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

Virtual Məktəb



← 1676316@student.edu.az

Enter password

Password

[Forgot my password](#)

Sign in

Virtual Məktəbə xoş gəlmisiniz!



...daha sonra şifrəni daxil edin.

**Məlumatları daxil edəndə  
klaviaturada dil seçimin ingilis  
dili olduğundan əmin olun.**





Sistemə daxil olduqda şagirdlər yaşlarına uyğun siniflərə düşəcək, Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş teledərslərə baxa biləcək, və həmin mövzulara uyğun müəllimər tərəfindən hazırlanmış tapşırıqları yerinə yetirə biləcəklər.

Virtual Məktəb platformasında tədris materialları, onlayn dərslər, tapşırıqlar və şagird yoldaşları ilə əlaqə saxlamaq üçün imkanlar vardır.

Microsoft Teams interface showing a channel named "Azərbaycan dili" (Azerbaijani Language) with 8 videos. The channel is part of a team named "5-ci sinif AZ" (5th Grade AZ). The videos are categorized under "Teledərslər" (Video Lessons).

The channel name is "Azərbaycan dili" with 8 videos and 0 followers. The team name is "5-ci sinif AZ". The channel is categorized under "Teledərslər".

The videos shown are:

- Azərbaycan dili və ədəbiyyat - Ma... (05:30)
- Azərbaycan dili - Gələcək zaman... (12:47)
- Azərbaycan dili - Felin zamanlar-5... (14:31)
- Azərbaycan dili - Felin indiki zam... (09:24)
- Azərbaycan dili - Opera teatri-Sci ... (07:21)
- Azərbaycan dili - Felin indiki zam... (09:24)
- Azərbaycan dili - Gələcək zaman... (12:47)
- Azərbaycan dili - Felin zamanlar-5... (14:31)

The interface includes a search bar at the top, a left sidebar with navigation options (Activity, Chat, Teams, Assignments, Calendar, Calls, Files, Help), and a right sidebar with a Microsoft Stream link.

Video dərsləri izləmək üçün virtual sinifə daxil olub, "Teledərslər" bölməsini seçmək lazımdır.

Microsoft Teams

Search or type a command

All teams

2-ci sinif AZ

General

Azərbaycan dili

Fiziki tərbiyə

Həyat bilgisi

İngilis dili

Musiqi

Riyaziyyat

Təsviri incəsənət

General Posts Files Class Notebook Assignments Grades Wiki Wiki +

Upcoming

Drafts

Assigned (1)

2 sinif Qiymətləndirmə  
Due April 20, 2020 11:59 PM 0/5 turned in

Graded

Create

Tapşırıqları həll etmək üçün "Assignments" bölməsinə daxil olmaq, orada fənni seçmək və tapşırıq suallarına cavab vermək lazımdır.

Microsoft Teams

Search or type a command

3 sinif Qiymətləndirmə (3-cü sinif AZ)

## 3 sinif Qiymətləndirmə (3-cü sinif AZ)

Hi 2804275@student.edu.az, when you submit this form, the owner will be able to see your name and email address.

\* Required

1. Aşağıdakı sözlərdən hansı həm termin, həm də ümumi söz kimi işləne bilər? \*


(1 Point)

- A) Hasil
- B) Bilet
- C) Təməşə
- D) Cahən

2. "Bakı teatrından birində Cəfər Cəhəddin "1905-ci ildə" əsərinin ilk tamaşası gərdirdi"

Təpşiriqlərin nəticələri, düz və səhv cavablar testin sonunda hər bir iştirakçıya təqdim olunacaq.

Hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq, yeni suallar Virtual Məktəb platformasına əlavə olunacaqdır.



Şagird yoldaşlarınızla görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat" funksiyasından istifadə edə bilərsiniz.

Bunun üçün ekranın yuxarısındakı cərgədə yoldaşınızın adını yazın və əgər yoldaşınız da qeydiyyatdan keçibsə adı siyahıda görünəcəkdir.

## App Store Preview

This app is available only on the App Store for iPhone and iPad.



### Microsoft Teams 4+

Hub for teamwork

Microsoft Corporation

#3 in Business

★★★★★ 4.8, 365.9K Ratings

Free



## Microsoft Teams

Microsoft Corporation **Business**

★★★★★ 318,341

3+

⚠ You don't have any devices.

You can share this with your family. [Learn more about Family Library.](#)

Add to Wishlist

Install

Qeyd olunanlar platformunun minimal funksionalıdır. Microsoft Teams platformunun imkanları daha genişdir. Tədris zamanı müxtəlif tətbiqləri yoxlayın, təhsiliniz üçün faydalısını seçib, müəllim və şagird yoldaşlarınızla bölüşün.

Microsoft Teams platformasının mobil tətbiqi də mövcuddur. Bunun üçün Apple AppStore və Google Play marketlərindən eyni adlı tətbiqi yükləyib istifadəçi adı və parolunuzla istifadəyə başlaya bilərsiniz.